

YENİ AZƏRBAYCAN

<http://www.yeniazerbaycan.com>

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Dövlət programlarının uğurlu icrası regionlarımızın hərtərəfli inkişafını şərtləndirib

Ölkənin hər yerində olduğu kimi, cənub bölgəsinin rayonlarında da bu inkişaf davamlı xarakter daşıyır



Öz inkişafına görə yerləşdiyi regionun lider dövleti olan Azərbaycanda son 13 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilen düşünülmüş və çoxşaxəli dövlət siyaseti, həmçinin regionların hərtərəfli inkişafını təmin eden Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməkə yanaşı, insanların sosial həyatının yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni progressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədile müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Və bundan əvvəlki illərdə olduğu kimi, bu ilin arxada qalan aylarında da ölkəmizin uğurlu inkişafı davam edib. Heç şübhəsiz bütün sahələri əhatə edən bu inkişafdan ölkəmizin cənub bölgəsinə də pay düşüb.

Bununla bağlı konkret faktlara keçməzdən önce bildirək ki, cənub bölgəsi əsasən Lənkəran iqtisadi rayonunu əhatə edir. Lənkəran iqtisadi rayonu Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı və Lənkəran inzibati rayonlarının ərazisini əhatə etməklə Azərbaycanın cənub-şərqində yerləşir. İqtisadi rayonun ümumi sahəsi 6,08 min kv.km olmaqla ölkə ərazisinin 7 faizini əhatə edir. Relyef xüsusiyyətlərinə görə rayonun ərazisi Lənkəran ovalığından və Talyış dağlarından ibarət iki hissəyə ayrıılır. İqtisadi rayonun ərazisinin 26 faizi meşələrlə örtülüb. Rayon təbii şəraitinə görə ölkənin digər iqtisadi rayonlarından fərqlənir. Rütubətli subtropik iqlimə malikdir.

İqtisadi rayonun əlverişli təbii şəraitinə əhalinin məskunlaşmasında mühüm rol oynayır.

Masallı, Lənkəran, Astara rayonlarının ovalıq hissəsi çayçılıq və tərəvəz-bostan məhsullarının istehsalı üzrə ixtisaslaşdır. Üzümçülük əsasən Cəlilabad rayonunda inkişaf edib. Lerik və Yardımlı rayonlarında isə əsas sahələr taxılçılıq, heyvandarlıq və tütnünlükdür. İqtisadi rayon mühüm sitrus meyveçiliyi rayonudur. Sahilboyu zolaqdə balıq ovlanır. Lənkəran iqtisadi rayonun kompleks inkişafında nəqliyyat sistemi əhəmiyyətli rol oynayır. Bakı-Astara dəmir yolu və ona paralel Bakı-Astara avtomobil yolu yüksək və sərnişin daşımalarında, həmçinin Azərbaycanla İran

arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bakı-Lənkəran hava xətti fealiyyət göstərir. Gözəl təbii landşaftı, isti və soyuq mineral suları, əlverişli iqlim şəraiti və inkişaf etmiş nəqliyyat şəbəkəsi iqtisadi rayonda kurort və turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Beləliklə, ölkənin her yerində olduğu kimi, cənub bölgəsində da cari ilin 9 ayı ərzində uğurlu nəticələr əldə edilib. Məsələn, cənub bölgəsinə daxil olan Lənkəranda bəhs edilən dövrə də genişmiyyətsiz abadlıq-quruculuq işləri həyata keçirilib, irihəcmli investisiya layihələri icra olunub, yeni layihələrin icrasına başlanılıb. Qeyd edək ki, bu ilin doqquz ayında rayonda ümumi məhsul buraxılışı 4,1 faiz artaraq 281,1 milyon manat təşkil edib. Sənayedə 24,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 51,2 faiz çox məhsul istehsal olunub. Doqquz ayda rayonda 2058 yeni iş yeri açılıb. Bunun 1610-u daimi iş yeriidir.

Bu ilin doqquz ayında bir sıra infrastruktur layihələri həyata keçirilib. 26 çoxmərtəbəli yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 7 binanın fasadı rənglənib, şəhərin prospekt və küçələrinə asfalt döşənib. Həmçinin Ələt-Astara magistral yolu Lənkəran rayonu ərazisindən keçən 8,2 kilometr hissəsində cari və əsaslı təmir işləri aparılıb.

Hesabat dövründə əhalinin normal elektrik enerjisi və təbii qazla təchizatı, şəhərin içmeli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcmi və keyfiyyətinin yüksəldilməsi sahəsində də tədbirlər həyata keçirilib. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla, rayonun 93 yaşayış məntəqəsindən 65-i qazlaşdırılıb. Ümumilikdə, rayonda qazlaşdırılması nəzərdə tutulan təsərrüfat sayına görə 48369 abonentdən 42493-ü təbii qazla təmin olunub. Bu, ümumi abonentlərin 87,6 faizini təşkil edir.

Eyni zamanda, bu il Lənkəranda 6550 hektarda yazılıq bitkilər əkilib. İndiyədək sahələrdən 105028 ton tərəvez, 7311 ton meyvə, 2411 ton bostan bitkiləri yığılib, 302 ton yaşıl çay yarpağı və 621,7 ton çəltik istehsal edilib. Bəhs edilən dövrə heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 2,6 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 0,4 faiz artıb.

Yeri gəlmışkən, Lənkəran rayonu Azərbaycanın subtropik zonasına daxil olduğu üçün burada meyveçiliyin əsasını subtropik və sitrus bitkiləri təşkil edir. Rayonda sitrus bitkilərinin əkin dinamikası hər il artan temple inkişaf etdirilir. Yeni sitrus bağlarının salınması isə öz növbəsində məhsul istehsalının artmasını şərtləndirir. İstehsalın artması bu sahədə çalışanların həyat səviyyəsinin yüksəlməsinə, sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Lənkəran rayon Statistika idarəsinin rəisi Vaqif Mustafayev bildirib ki, 2015-ci ilde rayonda 1167 hektar sahədən 12 min 403 ton subtropik və sitrus meyvesi yığılib. Bu il isə bağlardan 13 min

tondan çox məhsul gözlənilir.

Ötən il rayonun Sütəmurdrov və Vələdi kəndlərində 15 hektar sahədə Koreyadan gətirilmiş yeni növ tinglərlə nərinci bağının salındığını vurğulayan V.Mustafayev rayonda sitrusçuluğun inkişafına xüsusi önem verildiyini diqqətə çatdırıb. "Bu inkişaf hər şeydən əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət programlarında Lənkəran rayonu üçün müəyyən edilmiş tədbirlərin uğurlu icrası və məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi nəticəsində mümkün olub", - deyə o bildirib.

Rayonda sitrusçuluqla məşğul olan fermərlər, ailə kəndli təsərrüfatlarının üzvləri intensiv üsullardan istifadə etməklə məhsul istehsalının artırılmasına daha çox diqqət yetirirlər. Aqrotexniki xidmətlərin vaxtında və düzgün aparılması nəticəsində rayonda sitrus bitkilərinin məhsuldarlığı 97,3 sentnerdən 106,3 sentnerə yüksəlib. Lənkəranda bir çox ailənin qazanc mənbəyi olan sitrusçuluq əsasən Hirkan, Osaküçə, İstisu, Haftoni və Şixəkəran ərazi icra nümayəndəliklərinin yaşayış məntəqələrində inkişaf etdirilir. Bununla belə, rayonda elə bir fərdi təsərrüfat tapılmaz ki, onun həyətyanı sahəsində sitrus bitkiləri ekilməsin.

Uzun müddət tənəzzül dövrü yaşayış sitrusçuluq istehsalçılarına göstərilən dövlət dəstəyi nəticəsində yenidən dirçəlsə də, bu sahənin inkişafı ilə bağlı müəyyən problemlər də mövcuddur. Bu problemlər əsasən soyuducu anbarların və tədarük məntəqələrinin çatışmazlığı ilə bağlıdır. Qeyd edək ki, yaxın gələcəkdə Lənkəranda 2000 hektardan çox sahəde subtropik və sitrus meyvə bağlarının salınması nəzərdə tutulub.

Bu ilin doqquz ayında Masallıda genişmiyyətsiz tikinti, quruculuq və abadlıq işləri aparılıb. Rayonda ərzaq təhlükəsizliyinin təmin edilməsi, tərəvəzçiliyin, çayçılığın və çəltikçiliyin inkişafı məqsədilə mövcud torpaqlardan səmərəli istifadə olunması üçün mühüm addimlar atılıb.

Bu rayonda kənd təsərrüfatının ixtisaslaşdırılması, əkilməyən torpaq sahələrinin əkin dövriyyəsine cəlb olunması, sənaye məhəlləsinin inşası, tədarük mərkəzlərinin yaradılması, Viləşçay Su Anbarının ikinci növbəsinin tikintisi və turizmin inkişafı Masallının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.

Bu ilin doqquz ayında Cəlilabad rayonunda da iqtisadiyyatın bütün sahələri üzrə dinamik inkişaf təmin olunub, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Programında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, aqrar bölməyə dövlət dəstəyinin gücləndirilməsi nəticəsində bitkiçilik və heyvandarlıq sahəsində uğurlu nəticələr qazanılıb. Belə ki, doqquz ayda rayonda 156,1 min ton bugda, 18,8 min ton arpa, 5,3 min ton veləmir istehsal edilib. Əkin sahələrindən həmçinin 3300 ton noxud, 586 ton mərci, 103221 ton kartof, 1223 ton tərəvəz, 9550 ton qarğıdalı, 496 ton bostan məhsulları və 8445 ton üzüm yığılib. Payızlıq əkin üçün zəruri aqrotexniki tədbirlər görüllüb, 1,9 min hektar veləmir, 2,3 min hektar noxud, 4 min hektar kartof, 437 hektar mərci, 305 hektar qarğıdalı, 294 hektar bostan və 125 hektar tərəvəz əkilib. Yaxın günlərdə isə taxıl əkininə başlanılıcaq.

Rayonda yaradılan "Avanqard" MMC-nin iri toxumçuluq təsərrüfatının ilkin fəaliyyəti gözlənilən səmərəni verib, 1060 hektar taxıl sahəsinin hər hektarından 35 sentner məhsul götürülrək, 3710 ton keyfiyyətli məhsul istehsal olunub. Eyni zamanda, bu il ilk dəfə olaraq rayonun Sabirabad, Təzəkənd, Gürəşli Qarazəncir, Əliqasimli və Alar kəndlərinin ərazisində 426 hektar sahədə pambıq əkilib, əlverişsiz hava şəraitine baxmayaraq, indiyədək pambıq tarlalarından 273,5 ton yüksəkkeyfiyyətli məhsul toplanılıb. Hazırda pambıq yığımı davam etdirilir.

(davamı növbəti sayımızda)

Nadir AZƏRİ